

**Əmək statistikasına dair 1-əmək №-li rəsmi  
statistika hesabatı üzrə statistika prosesləri**  
(“Statistik Biznes - Prosesin Ümumi Modeli” əsasında)

<b>№</b>	<b>Prosesin adı, fəaliyyət</b>	<b>İşin adı</b>	<b>Giriş materialı</b>	<b>Təchizatçı</b>	<b>Nəticə</b>
<b>1</b>	<b>Tələbatların müəyyənləşdirilməsi</b>	Əmək statistikasına üzrə ümumi tələbatın müəyyənləşdirilməsi	Beynəlxalq metodologiya, sorğu, istifadəçilərin tələbi, əmrlər, qərarlar, sərəncamlar	Avrostat, BƏT, BMT-nin müvafiq təşkilatları, DSK	Rəsmi statistika hesabatlarının təkmilləşdirilməsi
1.1	İnformasiyaya olan tələbatların müəyyənləşdirilməsi	Əmək statistikasına üzrə yekun informasiyaya olan tələbatın müəyyənləşdirilməsi	Beynəlxalq metodologiya, sorğu, istifadəçilərin tələbi, əmrlər, qərarlar, sərəncamlar	Avrostat, BƏT, BMT-nin müvafiq təşkilatları, DSK	Məlumat istifadəçilərinin tələbatının öyrənilməsi
1.1.1	Ölkə siyasətinin həyata keçirilməsi üçün verilən qərarlara (sərəncam, qərar və s.) baxış	Əmək məsələləri ilə əlaqədar mərkəzi icra hakimiyyəti orqanları tərəfindən qəbul edilmiş qərarlara baxış	Fərman, sərəncam, qərar, hesabatlar, təqdimatlar	İcra və nəzarətədiçi orqanlar (siyasi dairələr)	Yeni təkliflərin müəyyənləşdirilməsi
1.1.2	Komitənin əmr və qərarlarının tələbləri	Əmək statistikasına ilə əlaqədar Dövlətstatkomun əmr və qərarlarına baxış	Əmrlər, qərarlar, sərəncamlar, hesabatlar, təqdimatlar	DSK	Yeni təkliflərin və istiqamətlərin müəyyənləşdirilməsi və mövcud işlərin təkmilləşdirilməsi
1.1.3	Sorğuların, beynəlxalq təcrübənin və digər ölkələrin təcrübəsinin araşdırılması və təhlili	Əmək statistikasına üzrə Avrostat, BƏT, BMT-nin müvafiq təşkilatlarından daxil olan materiallara baxış	Əmək statistikasına üzrə Avrostat, BƏT, BMT-nin müvafiq təşkilatlarından daxil olmuş sənədlər	Avrostat, BƏT, BMT-nin müvafiq təşkilatları üzrə məlumat mənbələri və nəşrlər	Əmək statistikasının təkmilləşdirilməsi ilə bağlı təkliflərin layihəsi
1.1.4	İstifadəçilərlə görüşlərin təşkili və təhlili	Əmək statistikasının təşkilinə və aparılmasına dair istifadəçilərlə görüşlərin təşkili və istifadəçilərdən alınan sorğuların təhlili	Görüşlərin və iclasların protokolları, daxil olmuş sorğular	DSK	Yeni təkliflərin və istiqamətlərin müəyyənləşdirilməsi
1.2	Tələbatların müzakirəsi və təsdiqi	Əmək statistikasına üzrə göstəricilərin təkmilləşdirilməsi ilə əlaqədar ƏƏSMN ilə müzakirələrin aparılması, razılaşdırılması və yeni hesabat formalarının təsdiqi	ƏƏSMN-dən daxil olmuş təkliflər	ƏƏSMN, DSK	İnzibati mənbələrə dair informasiyanın və tələbatın müəyyənləşdirilməsi
1.2.1	Maraqlı tərəflərlə məsləhətləşmə	Hesabat təqdim edən tərəflərlə yazılı və şifahi müzakirələrin təşkili	Görüşlərin, iclasların protokolları, yazılı razılaşmalar	DSK	Təkliflərin müzakirəsi və təhlili

<b>№</b>	<b>Prosesin adı, fəaliyyət</b>	<b>İşin adı</b>	<b>Giriş materialı</b>	<b>Təchizatçı</b>	<b>Nəticə</b>
1.2.2	Məlumatların mövcudluğunun araşdırılması	Təkliflərin və mövcud olan məlumatların müqayisəsi	Əmək statistikasının iş bölgüsü	DSK	Yeniləşmə
1.2.3	Məsələnin Elmi-metodoloji şuraya təqdim olunması	Əldə edilə biləcək məlumatlar üzrə statistik hesabat formasının / metodoloji materialın layihəsinin hazırlanması və Elmi-metodoloji şuranın müzakirəsinə təqdim olunması	ƏƏSMN ilə razılaşma məktubları	DSK	Elmi-metodoloji şuranın protokolu və ya qərarı
1.2.4	Rəsmi razılığın əldə edilməsi	Hesabat formalarının/metodoloji materialların layihəsinin Elmi-metodoloji şurada bəyənilmiş versiyalarının rəsmi şəkildə razılaşdırılması	Metodoloji şurada bəyənilmiş layihənin ƏƏSMN ilə razılaşdırılması	ƏƏSMN, DSK	ƏƏSMN-dən daxil olmuş razılıq məktubları
1.2.5	Tələbatın təsdiq olunması	Hesabat formalarının/metodoloji materialların təsdiq üçün təqdim olunması	ƏƏSMN-dən daxil olmuş razılıq məktubları və Elmi-metodoloji şuranın rəyi	ƏƏSMN, DSK və ƏN	Dövlətstatkomun sərəncam və qərarları
1.3	Çıxış statistik məhsulun müəyyənləşdirilməsi	Yekun statistik göstəricilərin keyfiyyətinin müəyyənləşdirilməsi	Dövlətstatkomun sərəncam və qərarları	DSK	Çıxış cədvəlləri
1.4	Anlayışların eyniləşdirilməsi	Anlayışların təkmilləşdirilməsi	Standartların, anlayışların uyğunlaşdırılması	DSK	Təkmilləşdirilmiş anlayışlar
1.4.1	Tələb olunan göstəricinin ölkə qanunvericiliyi ilə uyğunluğu	Tələb olunan göstəricinin ölkə qanunvericiliyinə uyğunlaşdırılması	Qanunvericilik	DSK	Təkmilləşdirilmiş göstəricilər sistemi
1.4.2	Göstəricinin digər sahələrlə uyğunluğu	Göstəricinin digər sahələrlə uyğunluğunun təmin edilməsi	Digər sahələrin materialları	DSK	Təkmilləşdirilmiş göstəricilər sistemi
1.4.3	Göstəricinin beynəlxalq müqayisəliliyinin təmin olunması	Göstəricinin beynəlxalq müqayisəliliyinin təmin olunması	Beynəlxalq göstəricilərə dair materiallar	DSK	Təkmilləşdirilmiş konsepsiyalar və göstəricilər sistemi
1.5	Məlumatların və metaməlumatların mövcudluğunun yoxlanılması	Şöbədaxili və şöbədən kənar məlumat mənbələrinin müəyyən edilməsi	Elmi-metodoloji şurada bəyənilmiş layihənin ƏƏSMN ilə razılaşdırılması, Dövlətstatkomun sərəncam və qərarları	DSK	Razılaşmalar, strategiyalar, təhlillər
1.5.1	Statistik vahidlərin müəyyənləşdirilməsi, maraqlı tərəflərlə məsləhətləşmə	Statistik vahidlərin müəyyənləşdirilməsi, maraqlı tərəflərlə məsləhətləşmə	Reyestr məlumatları, təhlillər, sazişlər	DSK	Statistik vahidlərin müəyyənləşdirilməsi
1.5.2	İnzibati məlumat mənbələrinin öyrənilməsi	İnzibati məlumat mənbələrinin öyrənilməsinin təmin edilməsi	İnzibati mənbə məlumatları, təhlillər, sazişlər, qərarlar	DSK	İnzibati mənbələrdən toplanacaq məlumatların müəyyənləşdirilməsi

Nö	Prosesin adı, fəaliyyət	İşin adı	Giriş materialı	Təchizatçı	Nəticə
1.5.3	İnzibati mənbələrin metodologiyasının təhlili	İnzibati mənbələrin metodologiyasının təhlilinin təmin edilməsi	Metadologiya, təhlillər, qərarlar	DSK	İnzibati mənbələrdən istifadəyə dair metodologiya
1.5.4	Metaməlumatların mövcudluğunun yoxlanılması	Metaməlumatların mövcudluğunun yoxlanılması	Təhlillər	DSK	İlkin məlumatlar və metaməlumatların strategiyası
1.5.5	Hüquqi çərçivələrin müəyyənəşdirilməsi	Məlumatların toplanması metodunun müəyyənəşdirilməsi, hüquqi rəylərin, məktubların hazırlanması	Təhlillər, qiymətləndirmə	DSK	Hüquqi rəylər, qeydlər, məktublar, məsələlərin həlli üçün tədqiqatlar
1.5.6	Qanunvericiliklə bağlı təkliflərin verilməsi	Qanunvericiliklə bağlı təkliflərin verilməsi	Təhlillər	DSK	Təkliflər
1.5.7	Ehtiyac duyulan məlumatla mövcud məlumat arasındakı əskikliyin təsbit edilməsi	Ehtiyac duyulan məlumatla mövcud məlumat arasındakı çatışmazlığın müəyyən edilməsi	Təhlillər, təkliflər	DSK	Mövcud məlumat arasındakı çatışmazlığın müəyyənəşməsi
1.5.8	Çatışmayan məlumatları toplamaq üçün strategiyanın hazırlanması	Çatışmayan məlumatları toplamaq üçün metodların hazırlanması	İnzibati mənbə məlumatları, təhlillər, təkliflər,	DSK	Metodun hazırlanması
1.6	İqtisadi əsaslandırmanın hazırlanması	İş planının layihəsinin hazırlanması, büdcənin müəyyənəşdirilməsi	Layihələr, qiymətləndirmələr	DSK	İş planı, budcə
1.6.1	Risqlərin təhlili	Risqlərin və faydaların qiymətləndirilməsi	Təhlillər	DSK	Risqlərin və faydaların parametrləri
1.6.2	Xərclərin qiymətləndirilməsi	Xərclərin hesablanması və müəyyənəşdirilməsi	Təhlil, maliyyə sənədləri və sərəncamlar	DSK	Xərclərə dair sənədlər
1.6.3	Smetanın təsdiqi	Büdcənin təsdiqi	Xərc maddələri, maliyyə sənədlərinin layihəsi	DSK	Təsdiqlənmiş budcə
<b>1-ci mərhələnin yekunu. Tələbatlar müəyyənəşdi</b>					
2	<b>Layihələndirmə</b>	1-əmək nömrəli rəsmi statistika hesabatı forması və onun doldurulmasına dair göstərişlərin fərdi elektron maşınlarında işlənməsi proqramı üçün məsələ qoyuluşunun hazırlanması	Hesabatlar, çıxış cədvəlləri, göstəricilərin siyahısı	DSK	Çıxış cədvəllərinin maketi
2.1	Çıxış məhsulun layihəsi	Çıxış cədvəllərinin layihəsi	Hesabatlar, çıxış cədvəlləri, göstəricilərin siyahısı	DSK	Çıxış cədvəllərinin maketi
2.1.1	Çıxış maketlərinin və fərdi çıxış cədvəllərinin	Göstəricinin keyfiyyəti üçün məqsədlərin müəyyənəşdirilməsi	Hesabatlar, çıxış cədvəlləri, göstəricilərin siyahısı	DSK	Çıxış cədvəllərinin maketi

<b>№</b>	<b>Prosesin adı, fəaliyyət</b>	<b>İşin adı</b>	<b>Giriş materialı</b>	<b>Təchizatçı</b>	<b>Nəticə</b>
	hazırlanması və razılaşdırılması				
2.1.2	Çıxış statistik məhsulların işlənilib hazırlanması	Göstəricinin işlənilib hazırlanması	Hesabatlar, çıxış cədvəlləri, göstəricilərin siyahısı	DSK (BHM)	Çıxış cədvəllərinin maketi
2.1.3	İnformasiya massivlərinin təyin olunması	İnformasiya massivlərinin təyini	Hesabatlar, çıxış cədvəlləri, göstəricilərin siyahısı	DSK	Məsələ qoyuluşunun layihəsi
2.1.4	Metaməlumatların hazırlanması	Hesabatların, metaməlumatların doldurulmasına dair təlimatların təkmilləşdirilməsi	Metaməlumatlar	DSK	Təkmilləşdirilmiş metaməlumatlar
2.2	Göstəricilərin izahlarının layihəsi	Göstəricilərin izahlarının layihəsi, müayinələr, registr məlumatları	Razılaşmalar, qərarlar, registr məlumatları	DSK	İzahların uyğunluğu
2.2.1	İzahların hazırlanması və razılaşdırılması	İzahların hazırlanması və razılaşdırılması	Razılaşma məktubları	DSK	İzahların uyğunluğu
2.2.2	İzahların təsdiqi	Registrin aktuallaşdırılması	Qərarlar	DSK	Aktuallaşdırılmış registr
2.2.3	İzahların inteqrasiyası	Registrin aktuallaşdırılması	Registr	DSK	Aktuallaşdırılmış registr
2.3	Məlumatların toplanması metodologiyasının layihəsi	Hesabatın əhatə dairəsinin müəyyənləşdirilməsi	Metaməlumatlar	DSK	Metaməlumatların layihəsi
2.3.1	Məlumatların toplanması metodunun müəyyənləşdirilməsi və təkmilləşdirilməsi	Məlumatların toplanması metodunun müəyyənləşdirilməsi və təkmilləşdirilməsi	Məsələ qoyuluşu	DSK	Məlumatların toplanması metodunun müəyyənləşdirilməsi
2.3.2	Məlumatların toplanması alətlərinin araşdırılması	Məlumatların toplanmasında istifadə olunan alətlərinin araşdırılması	Razılaşma məktubları	DSK	Məlumatların toplanması metodunun müəyyənləşdirilməsi
2.3.3	Metodologiyanın hazırlanması və razılaşdırılması	Əmək statistikasının aparılmasına dair metodologiyaların ƏƏSMN ilə razılaşdırılması üçün yazılı müraciət olunması	Metaməlumatların layihəsi	ƏƏSMN, DSK	ƏƏSMN ilə yazılı razılaşma (məktub)
2.3.4	Metodologiyanın Elmi-metodoloji şurada müzakirəsi	Əmək statistikasının aparılmasına dair metodologiyaların layihələrinin Elmi-metodoloji şuraya təqdim olunması	ƏƏSMN -dən daxil olan razılaşma məktubları	ƏƏSMN, DSK	Elmi-metodoloji şuranın sənədləri, protokolu

<b>№</b>	<b>Prosesin adı, fəaliyyət</b>	<b>İşin adı</b>	<b>Giriş materialı</b>	<b>Təchizatçı</b>	<b>Nəticə</b>
2.3.5	Məlumatların toplanması metodologiyasının təsdiqi	Əmək statistikasının aparılmasına dair metodologiyaların təsdiqi	Elmi-metodoloji şurada ƏƏSMN -dən daxil olan razılaşma məktub-larına baxılması	ƏƏSMN, DSK	Metodologiyanın təkmilləşdirilməsi barədə qərar
2.3.6	Məlumatların toplanması metodologiyasının icraya qəbulu	Metodologiyanın tətbiqi	Məktublar, göndərilən sənədlərin qeydiyyatı jurnalı	DSK	Metodologiya
2.4	Məcmu hüdudlarının və seçmənin (müşahidənin) metodologiyasının layihəsi	Seçmənin (müşahidənin) əhatə dairəsinin müəyyən edilməsi	Seçmə planı	DSK	Aktuallaşmış registr
2.4.1	Seçmənin (müşahidənin) əhatə dairəsinin müəyyən edilməsi	Seçmə əhatə dairəsinin müəyyənləşdirilməsi	Seçmə planı	DSK	Statistik vahidlərin siyahısı
2.4.2	Seçmə planının tərtibi	Seçmə planının tərtibi	Seçmə planı	DSK	Seçmənin (müşahidənin) planı
2.5	Statistik əməliyyatların metodologiyasının layihəsi	Statistik əməliyyatların metodologiyasının layihəsi	Razılaşma məktubları, Elmi-metodoloji şuranın qərarı	DSK	Statistik məlumatların işlənməsi metodologiyası
2.5.1	Metodologiyanın hazırlanması və razılaşdırılması	Metodologiyanın hazırlanması və razılaşdırılmasının təmin edilməsi	Hesabatlar	DSK	Metodologiya
2.5.2	Metodologiyanın Elmi-metodoloji şurada müzakirəsi	Metodologiyanın Elmi-metodoloji şurada müzakirəsi	Elmi-metodoloji şuranın qərarı	DSK	Metodologiya
2.5.3	Metodologiyanın təsdiqi	Metodologiyanın təsdiqinin təşkil edilməsi	Metodologiyanın təsdiqə təqdim edilməsi	DSK	Təsdiqlənmiş metodologiya
2.5.4	Metodologiyanın icraya qəbulu	Metodologiyanın tətbiqi	Qərar	DSK	Metodologiya
2.6	İstehsal sisteminin və texnoloji prosesin layihəsi	Əmək statistikasına dair məlumatları özündə əks etdirən hesabat formalarının "Statistik işlər proqramı"na daxil edilməsi	İş planı, "Statistik işlər proqramı"	DSK	İş planının hazırlanması
2.6.1	İş planlarının (reqlamentin) layihəsinin hazırlanması	İş planlarının (reqlamentin) layihəsinin hazırlanması	Planın layihəsi	DSK	İş planının layihəsinin hazırlanması
2.6.2	Layihələrin baxılması	İş planına, cədvəllərə baxış	Planın layihəsi	DSK	Hazırlanmış iş planı
2.6.3	İş planlarının təsdiqi	Statistik işlər proqramının təsdiqi	Statistik iş planı	DSK	İş planının təsdiqi
<b>2-ci mərhələnin yekunu. Bütün layihələr təsdiqləndi</b>					

<b>№</b>	<b>Prosesin adı, fəaliyyət</b>	<b>İşin adı</b>	<b>Giriş materialı</b>	<b>Təchizatçı</b>	<b>Nəticə</b>
<b>3</b>	<b>İstehsal sisteminin yaradılması</b>	Proses komponentlərini yaratmaq	Alətlər	DSK	İstehsal sistemi
3.1	Məlumatların toplanması vasitələrinin yaradılması	Sistemin yaradılması	Məsələlər, alətlər	DSK, BHM	İstehsal sistemi
3.2	Prosesin komponentlərinin yaradılması və ya yaxşılaşdırılması	Proses komponentlərinin yaradılması	Alətlər	DSK	Yaradılma komponentləri
3.2.1	Texniki dəstək imkanlarının yaradılması	Texniki yardım məsələləri	Texniki məsələlər	DSK	Texniki yardım
3.2.2	Proqram təminatının hazırlanması	Hesabatların online qaydada toplanması üçün proqram təminatının hazırlanması	Texniki məsələlər	DSK (BHM)	Proqram təminatı
3.3	Texnoloji prosesin formalaşdırılması	Hesabatların hazırlanması	Məsələ qoyuluşu	DSK (BHM)	Hesabatlar
3.4	İstehsal sisteminin sınaqdan keçirilməsi	Proqram təminatının sınaqdan keçirilməsi	Məsələ qoyuluşu	DSK (BHM)	Təhvil almaq
3.5	Statistik biznes-prosesin sınaqdan keçirilməsi	Statistik biznes-prosesin sınaqdan keçirilməsi	Məsələ qoyuluşu	DSK (BHM)	Təhvil almaq
3.6	İstehsal sisteminin yaradılmasının başa çatdırılması	Proqram təminatının yaradılmasının başa çatdırılması	Kadrlar, proqram təminatı	DSK	Səriştəlilik, istehsal sistemi
3.6.1	İstehsal sisteminin tətbiqi ilə kadrların öyrədilməsi, texniki dərslərin keçirilməsi	Kadrların bilik səviyyəsinin artırılması	Dövlətstatkomun əmri, tədris jurnalı	DSK	Kadrların bilik səviyyəsinin artırılması
3.6.2	İstehsal sisteminin tətbiqi	Proqram təminatının tətbiqi	Prosesin sənədləşdirilməsi	DSK	İstehsal sisteminin tətbiqi
<b>3-cü mərhələnin yekunu. İstehsal sistemi yaradıldı</b>					
<b>4</b>	<b>Məlumatların toplanması</b>	Zəruri məlumatların toplanması	Statistik məlumatlar	DSK	Məlumatlar
4.1	Seçmənin aparılması	Rəsmi qeydiyyatdan keçmiş bütün uçot vahidlərinin statistik registrə daxil edilməsi	Seçmənin müəyyənəşdirilməsi	DSK	1-əmək nömrəli rəsmi statistika hesabatı formasını təqdim edən statistik vahidlərin siyahısı
4.2	Məlumatların toplanmasına hazırlıq	Məlumatların toplanmasına hazırlığın təmin edilməsi	Hesabatlar	DSK	Statistik məlumatlar
4.2.1	Kadrların seçilməsi və təlimi	Kadrların bilik səviyyəsinin artırılması	Dövlətstatkomun əmri, tədris jurnalı	DSK	Kadrların bilik səviyyəsinin artırılması

<b>№</b>	<b>Prosesin adı, fəaliyyət</b>	<b>İşin adı</b>	<b>Giriş materialı</b>	<b>Təchizatçı</b>	<b>Nəticə</b>
4.2.2	Sorğu vərəqələrinin (hesabat formalarının) və digər materialların nəşri və paylanması, elektron versiyalara girişin təmini	Dövlətstatkomun veb sahifəsində əmək statistikasına üzrə hesabat təqdim edəcək bütün statistik vahidlər üçün hesabatlara girişin təmin edilməsi	1-əmək nömrəli rəsmi statistika hesabatı forması üçün nəzərdə tutulmuş statistik vahidlərin registri	DSK	Məlumatlar
4.2.3	Proqram vasitələrinin kompüterlərə və ya serverə yüklənməsi	1-əmək nömrəli rəsmi statistika hesabatı formasının online rejimdə toplanması üçün proqram təminatının veb sahifədə yerləşdirilməsi	Məsələ qoyuluşu	DSK	Proqram təminatı
4.3	Məlumatların toplanmasının həyata keçirilməsi	Hesabatların online rejimdə toplanması	Məsələ qoyuluşu	DSK (BHM, YSO)	Məlumatlar
4.3.1	YSO və BHM üçün iş planlarının tərtibi	YSO və BHM üçün iş planlarının tərtibi	Yerli statistika orqanları üçün Statistik işlər proqramı	DSK	Cədvəl
4.3.2	YSO və BHM-dən aralıq hesabatların alınması	1-əmək nömrəli rəsmi statistika hesabatı formasının online rejimdə toplanması	Yerli statistika orqanları üçün Statistik işlər proqramı	DSK	Məlumatlar
4.4	Məlumatların toplanmasının başa çatdırılması	Məlumatların toplanmasının başa çatdırılması	Məlumatlar	DSK	Məlumatlar
<b>4-cü mərhələnin yekunu. Məlumatlar işlənməyə hazırdır</b>					
<b>5</b>	<b>Məlumatların işlənməsi</b>	Təsnifləşdirmə və kodlaşdırma, baxış, düzgünlüyün yoxlanılması və redaktə	Məlumatlar	DSK	Statistik məlumatlar
5.1	Məlumatların birləşdirilməsi	Məlumat mənbələrinin əlaqələndirilməsi və statistik registr	Məlumatlar və registr	DSK (BHM)	Məlumatların birləşdirilməsi
5.2	Təsnifləşdirmə və kodlaşdırma	Giriş məlumatlarının təsnifləşdirilməsi və kodlaşdırılması	Ölçü vahidləri, təsnifatlar	DSK (BHM)	Məlumatlar
5.3	Baxış, düzgünlüyün yoxlanılması və redaktə	Baxış, düzgünlüyün yoxlanılması və redaktə	Məlumatlar	DSK	Məlumatların yoxlanılması
5.3.1	Məlumatların ilkin yoxlanılması	Onlaynda hesabatların yoxlanılması	Məlumatlar	DSK (BHM)	Məlumatların keyfiyyəti
5.3.2	Keyfiyyətə nəzarət cədvəllərinin təhlil olunması və xətlərin aşkar olunması	1-əmək nömrəli rəsmi statistika hesabatı forması üzrə məlumatların düzgünlüyünün yoxlanılması	Uyğunsuzluqların qeydiyyatı jurnalı	DSK	Məlumatların keyfiyyəti

<b>№</b>	<b>Prosesin adı, fəaliyyət</b>	<b>İşin adı</b>	<b>Giriş materialı</b>	<b>Təchizatçı</b>	<b>Nəticə</b>
5.3.3	Keyfiyyətə nəzarət cədvəllərinin əldə edilməsi	1-əmək nömrəli rəsmi statistika hesabatı forması üzrə keyfiyyətə nəzarət cədvəllərinin əldə edilməsi	keyfiyyətə nəzarət cədvəlləri	DSK (BHM)	Məlumatların keyfiyyəti
5.4	Məlumatların impyutasiyası (redaktəsi)	-	-	-	-
5.4.1	İmpyutasiya elementlərinin təyin olunması	-	-	-	-
5.4.2	İmpyutasiyanın aparılması	-	-	-	-
5.4.3	İmpyutasiya üzrə qeydlərin aparılması	-	-	-	-
5.5	Yeni göstəricilərin və statistik vahidlərin formalaşdırılması	Yeni göstəricilərin və statistik məlumatların formalaşdırılması	Monitorinqin nəticələri	DSK	Dəyişənlər
5.6	Çəkilərin hesablanması	-	-	-	-
5.7	Aqreqasiya olunmuş göstəricilərin hesablanması	Yekun göstəricilərin hesablanması	BHM tərəfindən təqdim olunan qeydlər	DSK (BHM)	Məlumatlar
5.8	Məlumat fayllarının yekun formalaşdırılması	Məlumat fayllarının yekun formalaşdırılması	Məlumatlar	DSK (BHM)	Mikro-məlumatların saxlanması
<b>5-ci mərhələnin yekunu. Məlumatlar təhlil üçün hazırdır</b>					
<b>6</b>	<b>Təhlil</b>	Nəticələrin hazırlanması, keyfiyyətin yoxlanılması, nəticələrin izahı, yekun nəticələrinin formalaşdırılması	Məlumatlar	DSK (BHM)	Hazır məlumatlar
6.1	İlkin nəticələrin hazırlanması	1-əmək nömrəli rəsmi statistika hesabatı forması üzrə ilkin nəticələrin hazırlanması	İlkin nəticələr	DSK (BHM)	Çıxış cədvəlləri
6.1.1	İlkin nəticələrin əldə edilməsi	İlkin nəticələrin əldə edilməsi	İlkin nəticələr	DSK (BHM)	Çıxış cədvəlləri, dinamika sıraları
6.1.2	Mövsümi düzəlişlərin aparılması	Mövsümi düzəlişlərin aparılması	Məlumatlar	DSK (BHM)	Aidiyyəti üzrə məlumatlar
6.2	Nəticələrin yoxlanılması	Nəticələrin yoxlanılması	İlkin nəticələr	DSK (BHM)	Əldə edilmiş nəticələr
6.2.1	Hesabat intizamının yoxlanılması	Hesabat intizamının yoxlanılması	Statistik işlər proqramı	DSK (BHM)	Hesabatı vaxtında təqdim etməyən statistik vahidlərin aşkar edilməsi



<b>№</b>	<b>Prosesin adı, fəaliyyət</b>	<b>İşin adı</b>	<b>Giriş materialı</b>	<b>Təchizatçı</b>	<b>Nəticə</b>
6.2.2	Uyğunsuzluq və xətalərin aşkara çıxarılması	İlkin məlumatlarda səhvlərin və uyğunsuzluqların aşkara çıxarılması	Statistik işlər proqramı	DSK (BHM)	Hesabatı səhvlərlə təqdim edən statistik vahidlərin aşkar edilməsi
6.2.3	Nəticələrin redaktə edilməsi	Nəticələrin redaktə edilməsi	Redaktə	DSK (BHM)	Hazır məlumatlar
6.3	Nəticələrin izahları	Çıxış məlumatları əsasında tam izahların hazırlanması	Hesabatların yekunları	DSK	Məlumatlar
6.4	Məxfiliyin qorunmasına nəzarət	İlkin məlumatların məxfi saxlanılması	Hesabatların yekunları	DSK (BHM)	İlkin məlumatların məxfiliyinə nəzarət
6.5	Nəticələrin yekun formalaşdırılması	Yekun nəticənin hazırlanması	Hesabatların yekunları	DSK	İstifadəçilər üçün yekun nəticələr
<b>6-cı mərhələnin yekunu. Təhlilin nəticələri yayılmaya hazırdır</b>					
<b>7</b>	<b>Yayılma</b>	Əmək statistikasına dair göstəricilərin yayılması	Təhlil və məlumatlar	DSK	Təhlil və məlumatlar
7.1	Çıxış məlumatlar sisteminin yeniləşdirilməsi	Əmək statistikasına dair göstəricilərin aktuallaşdırılması	Nəşrlərin yayılmasının reyestri	DSK	Təhlil və məlumatlar
7.2	Yayılan məhsulların istehsalı	Əmək statistikasına dair göstəricilərin istehsalı	Nəşrlərin yayılmasının reyestri	DSK	Təhlil və məlumatlar
7.2.1	Məhsul komponentlərinin hazırlanması	Göstəricinin komponentlərinin hazırlanması	Nəşrlərin yayılmasının reyestri	DSK	Təhlil və məlumatlar
7.2.2	Məcmuə və digər nəşrlərin istehsalı	“Əmək bazarı”, “Yeni iş yerləri”, “Dövlət qulluqçuları”, “Regionların sosial-iqtisadi inkişafı”	DSK	DSK	“Əmək bazarı” və “Yeni iş yerləri”, “Dövlət qulluqçuları”, “Regionların sosial-iqtisadi inkişafı” adlı statistik məcmuələrin hazırlanması
7.2.3	Məlumatların internet informasiya ehtiyatlarında yerləşdirilməsi	Əmək statistikasına dair illik məlumatların veb bazada yerləşdirilməsi	1-əmək nömrəli rəsmi statistika hesabatının yekun məlumatları	DSK	Əmək statistikasına haqqında yekun məlumatların veb bazada yerləşdirilməsi
7.2.4	Ekspress-məlumatların və təhlili məruzələrin hazırlanması	Əmək statistikasına dair göstəriciləri xarakterizə edən təhlili məruzənin hazırlanması	1-əmək nömrəli rəsmi statistika hesabatının yekun məlumatları	DSK	Təhlili məruzə
7.3	Yayılan məhsulların buraxılışının idarə edilməsi	Əmək statistikasına dair göstəricilərin buraxılışının idarə edilməsi	Statistik (iqtisadi) təhlil üzrə iş planı, statistik nəşrlərin kataloqu	DSK	İstifadəçiləri xəbərdar etmək

<b>№</b>	<b>Prosesin adı, fəaliyyət</b>	<b>İşin adı</b>	<b>Giriş materialı</b>	<b>Təchizatçı</b>	<b>Nəticə</b>
7.3.1	Təhlil üzrə iş planlarının hazırlanması	Təhlil üzrə iş planlarının hazırlanması	Statistik təhlil üzrə iş planı, statistik nəşrlərin kataloqu	DSK	İstifadəçiləri xəbərdar etmək
7.3.2	Buraxılış təqviminin hazırlanması	İstifadəçiləri məlumatlandırmaq	Təqvim	DSK	Statistik məcmuənin buraxılışı
7.3.3	Buraxılışın idarə edilməsi	Buraxılışın idarə edilməsi	Məhsullar	DSK	İstifadəçi məmnunluğu
7.4	Yayılan məhsulların təşviqi	Yayılan məhsulların təşviqi	Məhsulların yayılması	DSK	Məhsulların idarə edilməsi
7.5	İstifadəçilərin sorğularının idarə edilməsi	Əmək statistikasına üzrə daxil olan sorğuların cavablandırılması	Komitənin sədri və ya sədrin müavinlərinin tapşırığı	DSK	İstifadəçilərin tələblərinə cavab
<b>7-cı mərhələnin yekunu. Statistik məlumatlar yayımlandı</b>					
<b>8</b>	<b>Arxivləşdirmə</b>	Arxivləşdirmə	İşlərin nomenklaturası, məlumatlar və metaməlumatlar	DSK	Arxivləşdirmə
8.1	Arxivləşdirmə qaydalarının müəyyənləşdirilməsi	Arxivləşdirmə qaydalarının müəyyənləşdirilməsi	İşlərin nomenklaturası	DSK	Sənədlər
8.2	Arxivin idarə edilməsi	Arxivin idarə edilməsi	İşlərin nomenklaturası	DSK	Sənədlər
8.3	Məlumatların və metaməlumatların saxlanması	Məlumatların və metaməlumatların saxlanılmasının təmin edilməsi	Məlumatlar və metaməlumatlar	DSK (BHM)	Arxivləşdirmə
8.4	Məlumatların və metaməlumatların məhv edilməsi	Məlumatların və metaməlumatların məhv edilməsinin təşkil edilməsi	Məlumatlar və metaməlumatlar	DSK	Arxivləşmə
<b>8-cı mərhələnin yekunu. Arxivləşdirmə həyata keçirildi</b>					
<b>9</b>	<b>Qiymətləndirmə</b>	Proseslərin qiymətləndirilməsi	Materialların qiymətləndirilməsi	DSK	Qiymətləndirmə
9.1	Qiymətləndirmə üçün məlumatların toplanması	Qiymətləndirmə üçün məlumatların toplanması	Qiymətləndirmə üçün məlumatların toplanması	DSK	Qiymətləndirmə
9.2	Qiymətləndirmənin aparılması	Qiymətləndirmənin aparılması	Qiymətləndirmənin aparılması	DSK	Qiymətləndirmə
9.3	Fəaliyyət planının razılaşdırılması	Fəaliyyət planının razılaşdırılması	Fəaliyyət planının razılaşdırılması	DSK	Qiymətləndirmə
<b>9-cu mərhələnin yekunu. Qiymətləndirmə</b>					

DSK — Dövlət Statistika Komitəsi  
 ƏƏSMN — Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi  
 BƏT — Beynəlxalq Əmək Təşkilatı

BMT — Birləşmiş Millətlər Təşkilatı  
 BHM — Baş Hesablama Mərkəzi  
 YSO — Yerli Statistika Orqanları